

El sənətkarına el vəfasi...

Bu gün Aşıq Ələsgərin doğulduğu gündür...

Səhanə MÜŞFİQ

Azərbaycan aşiq şeirinin ən böyük nümayəndələrindən olan Aşıq Ələsgər 1821-ci ildə özünəxas təbii gözəllikləri ilə seçilən, sazin, sözün vətəni hesab olunan Göyçə mahalının Ağkilsə kəndində anadan olub. Atası Alməmməd kişi dülgerliklə məşgül olurdu, kəndin sahiləşdirilən insanlarından idi.

Uşaq yaşlarından xüsusi təhsil ala bilməyən Ələsgər fitri istedada malik idi. O, el sənətklərində, məclislərdə, böyük lərin söhbətlərində danışılan nağılları, dastanları, rəvayətləri, hədisləri güclü yaddaşında saxlayırdı, sonra olduğu kimi başqalarına danışardı. El aşığılarının məclisləri, toy-sənəliklərde oxunan el havaları onda saza, sözə maraq oydıb, gələcək şairin, aşığın püxtələşməyində rol oynayıb. Onun ilk şeirləri də elə bu təsirlərlə yaranıb.

Öğlunu istedadını görən atası aşiq sənətinin sirlərini öyrənməsi üçün onu dövrünün məşhur söz sənətkarlarından olan Aşıq Alının yanına şeyirdiliyə qoyur. Aşıq Alıdan aldığı ustad dərsləri Ələsgərin bir sənətkar kimi yetişməyində mühüm rol oynayır. Çok keçmir ki, Aşıq Ələsgərin apardığı məclislərin sorağı hər tərəfə yayılır. O, Göyçə ilə yanaşı, İrəvan, Naxçıvan, Qazax, Qarabağ, Gəncə, Kəlbəcər və digər yerlərə toy, şadlıq məclislərinə dəvət edilir. Aşıq sazi, sözü, ədəb-ərkani ilə el-oba içinde ustad sənətkar kimi böyük səhər qazanır.

Gənc yaşlarında sevdiyi qızı qovuşa bilməməsi onun çox gec evlənməyinə sə-



bəb olur. Həyatı heç də asanlıqla keçməyən şairin ahilliq dövrü isə daha çetin və məşəqqətli hadisələrə tuş gəlir. Yaşadığı çetinliklər, bədbəxt hadisələr onun şair ürəyini bədəbin hissələrə doldurur. Onun sənətkar ürəyi ilə tutulur ki, bir daha əlinə saz alıb çala bilmir.

Bu da azmiş kimi, erməni daşnaklarının şairin vətəni Göyçədə törətdiyi qırğınlar ona çox böyük mənəvi ağrı yaşadır. Bu qırğınlar nəticəsində Aşıq Ələsgər doğma el-obasından köçküñ düşməyə də məcbur qalır və ailəsi ilə birlikdə Kəlbəcərin Yansaq kəndinə, oradan da Tərtəre köçür. İki il sonra doğma el-obasına qovuşan aşığ 1926-ci ildə ömrünü burada tamamlayır.

Aşıq Ələsgərin zəngin irsi vəfatından bir əsrə yaxın zaman keçməsinə baxmayaq, bu gün də sevilərək oxunur, el sənəklərini bəzeyir. Onun yaradıcılığı bədəhəton söylediyi gəraylı, qoşma, təcnis, deyişmə, ustادname, müxəmməs və digər janrlardakı əsərlərdən ibarətdir. Şeirlərin-

də başlıca yeri möhəbbətin tərənnümü, gözəllərin vəsfi, təbiət gözəlliklərinin təsviri, əxlaqi-tərbiyəvi fikirlərin təbliği, ictimai eyiblərin tənqididir.

Dövrünün savadlı şəxslerindən biri olan Aşıq Ələsgər bir çox dünya elmləri ilə yanaşı, İslami da dərindən bilən birisi kimi ad qoyub və bu sahəyə öz yaradıcılığında geniş yer verib:

*Ələsgər xümsinən zəkatın verə
Əməlin mələklər yaza dəftərə,
Hər yani istəsə, baxanda görə,
Təriqətlə bu sevdalı gərkidi
-deyən Dədə Ələsgər ölücəyi gü-
nű belə bir gün öncədən öz yaxınları-
na xəbər verib. Yaradıcılığında nəsi-
hətamız şeirlərə geniş yer verən Aşıq
Ələsgər xalq torəfindən sevib sevilən
el ağsaqqalına çevrilib.*

Aşıq Ələsgərin yaradıcılığında nəsihətlərin əks olunduğu şeirlər - ustادnamələr mühüm yer tutur. Aşığın əxlaqi-tərbiyəvi mövzuda olan “Gərəkdi”, “Olmaz” şeirləri xalq müdrikliyini, sənətkarın böyük həyat təc-rübəsini əks etdirir:

*Bu dünyani mən təcrübə eylədim,
Namərd körpü salsa, onda ad olmaz.
Bir mərd ilə ağı yesən, şirində,
Yüz namərdə şəkər yesən, dad olmaz.*

Təkcə Azərbaycan ədəbiyyatında de-yil, həmçinin, Azərbaycan aşiq sənətində də mühüm yer tutan Aşıq Ələsgərin yarat-dığı hər misra, hər beyt, hər bənd dillər əzberidir. Cəmiyyətin, həyatın bütün motivlərini, bütün detallarını öz yaradıcılığında layiqinə əks etdirməyi bacaran şairin könlü piçitləri sənki hər mövzudan xəbər verirmişcəsinə misal çəkildiyi bütün möv-zularda, bütün nüanslarda çox uğurlu ta-pıntıya çevrilir. Sənki bir atalar sözü, el məsəli kimi dildən-dilə, ağızdan-ağıza do-laşaraq illər, əsrlər adlayır. Öz zəngin ya-radıcılığı, bədii irsi ilə aşiq sənətində nadir sənətkarlıq məktəbi yaratmış Aşıq Ələsgər əsərləri durdुqca var olacaq.